

Müstəqillik eldə etmək, bu şərəfli məqsədə nail olmaq Azərbaycan xalqının zaman-zaman arzusu olmuşdur. Xalqımızın bu arzusu ilk dəfə 1918-ci ilin may ayının 28-də reallaşmışdır. Həmin dövrdə gənc və müstəqil Azərbaycan dövləti sondərəcə mürəkkəb şəraitdə yaşamışdı. Buna baxmayaq o vaxt xeyli iş görülmüşdür. Azadlıq eldə etmiş dövlətin Milli Şurası İstiqlal Bəyannaməsi» qəbul etmiş, bu Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasetinin prinsipləri bütün dünyaya çatdırılmışdır. Həmçinin Azərbaycanın üçrəngli, ay-ulduzlu Dövlət bayrağı qəbul edilmişdir. Dövlətin Milli Ordusu və Hərbi Dəniz Donanması yaradılmışdır.

Çox təəssif ki, müstəqil dövlətimiz 23 ay yaşadıqdan

# Qan ilə qazanılmış əbədi zəfər

sonra rus bolşevizminin təzyiqi altında onun müstəqilliyi əlindən alınmışdır. Azərbaycan 70 il yenidən keçmiş sovet imperiyasının təsiri altında yaşamışdır. Lakin bu illər ərzində də Azərbaycan xalqının müstəqillik arzusu tükenməmişdir.

1980-ci illərin sonunda və 1990-ci illərin əvvəllərində yenidən, ikinci dəfə Azərbaycan xalqına müstəqillik eldə etmək şansı yarandı. Artıq 1980-ci illərin sonlarında keçmiş sovet dövləti özünün son dövrərini yaşamaqda idi. Bundan istifadə edən ermənilər əzəli Azərbaycan torpaqlarını ələ keçirmək üçün yenidən fəallaşdırılar. Qorbaçov rəhbərliyi erməni-

ləri müdafiə etdi.

Azərbaycan xalqı xəyanətkar sovet rəhbərliyinə qarşı çıxdı. Bu siyaset ermənilərin Azərbaycan xalqının əzəli torpaqlarına göz dikərək «Böyük Ermənistən yaratmaq» cəhdinə rəvac vermək məqsədini daşıyırı. Ermənilər Dağlıq Qarabağda küçələrə çıxaraq bu ərazinin Azerbaycandan qoparılaraq Ermənistana birləşməsini tələb edirdilər. 1990-ci ilin 20 yanvarında bu məsələyə etiraz əlaməti olaraq Bakı şəhərinin küçələrinə, hətta rayon mərkəzlərinə çoxlu sayıda dinc əhalili toplaşmışdır. Sovet imperiyası isə məsələyə siyasi don geydirərək dinc əhalinin

üzərinə təpədən-dırnağadək silahlanmış qoşun hissələri yeritdi.

Hadisə yanvar ayının 19-dan 20-nə keçən gecə baş vermişdi. Həmin gecə 131 dinc sakın qətlə yetirilmişdir. Yüzlərlə insan yaralanmışdır. Onların arasında uşaqlar, qadınlar və əlillər də var idi. Eyni hadisələr sonrakı günlərdə də davam etmişdi. Lakin xalqın milli oyanışı tükənməmiş, milli azadlıq uğrunda mübarizə əzmi qırılmamışdı. Nəhayət, bu hadisələr 1991-ci ilin əvvəllərində xalqın azadlığına gətirib çıxarmışdır. Fevral ayının 5-də Azərbaycan SSRİ Ali Sovetinin sessiyası dövlətin keçmiş Azərbay-

can Sovet Sosialist Respublikası adını dəyişərək Azərbaycan Respublikası adlandırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqı respublikanın dövlət bayrağı elan edilmişdir. May ayının 21-də verilmiş xüsusi fərmanla 28 may «Respublika Günü» elan edilmişdir. Həmin dövrdən indiyə qədər müstəqil Azərbaycan respublikası ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu əsasında inkişaf etməkdədir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasi kursu inamlı davam etdirir.

Azərbaycan xalqı qan ilə qazanılmış əbədi zəfəri bir daha əldən verməyəcək.

**Aysun RƏSULOVA,**  
**Soltannuxa kənd tam  
orta məktəbin VIII «a»  
sinif şagirdi.**

*Bu kitabı oxuyun*

## Qələminə güvənən şair və yazıçı

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Emin Ədilovun (Emin Baratoğlunun) metbuat səhifələrindən imzasına oxucular çoxdan tanışdır. Şair-publisist kimi tanınan Emin Baratoğlu 11 nəşr kitabın müəllifidir. Kitablari oxucular tərəfindən reğbətlə qarışılanan Emin müəllim öz üslubuna, həyat tərzine sədaqətlidir. Emin Baratoğlu üçün mövzu seçimi heç vaxt çətin olmamışdır. Onun üçün maraqlı və geniş mövzular rayonda daha çoxdur. Bunu dərindən duydugundan Emin müəllim elə gənclik illərindən həm torpağa, həm də qələmine ele bağlandı, ya-zibz-yaratdı ki, müəllif tezliklə şair-publisist kimi, Azərbaycan jurnalistlər və Azərbaycan Yazıçılar Birliyində tanındı. Bu gün çox evlərde onun kitbları var və müntəzəm oxunur.

Emin Baratoğlu arıcıqliqla məşğul olduğuna görə məhəllə uşaqları ona Bal baba da deyirlər.

O, 1948-ci ildə Bum kəndində zəhmətkeş ailədə dünyaya gəlib. Orta məktəbi doğma kənddə bitirib. 1970-ci ildə Ağdaş Pedaqoji texnikumunu

oxuyub. Qırx üç ildir Bum qəsəbə tam orta məktəbinde pedagoji fəaliyyətlə məşğuldur. Elə gənc yaşalarından da yazıl-yaratmağa xüsusi maraqlı göstərir. Emin müəllim yazdıqlarını əvvəlcə təcrübəli ədəbiyyat müəllimlərinə oxuyar, onların rəyini öyrənirdi. Onun ilk şeiri 1968-ci ildə «Təşviqatçı» jurnalında dərc olunub. Emin müəllimin publisist yazarları, şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında, eyni zamanda rayonun Qəbələ (Qalibiyət) qəzetində dəfələrlə dərc olunub. Müəllimin yaş həddi 60-ı keçədə, ədəbi yaradıcılıqdan ayrılmayıb. Onun əsərləri, zəngin müşahidə əsasında yazılıb, insanlarda düzülük, halallıq, zəhmətsevərlik, döyümlülük, özündən böyükər hörmət, kiçiklərə qayğı götərmək kimi məziiyyətləri tərbiyə etmək məqsədi daşıyır. İnsanların həyatı, arzu və düşüncələri, üzləşdikləri bir səra çə-

tinliklər, həyat həqiqətlər reallıqlar Emin Baratoğlunun əsərlərinin başlıca xüsusiyyətidir. Hansı əserini əlinə alsan maraqla oxunur. Çünkü yazıçının həm mövzuları, həmdə bədi iimkanları bir-birini tamamlam-

yır. Emin müəllim dindar olmasada, Ulu-Tanrıya bağlı və sevgisi olan ziyalıdır. O, müqəddəs İslam dininin bir sıra mühüm xüsusiyyətlərinə yüksək etiqadla ya-

naşır. Emin Barat oğlu Ulu yaradan bəşər övladlarının inam və iman yolunun, ali həqiqət və ədalət yolunun, Tanrı qarşısında etiqad yolunun məbəddən—Allah evindən keçdiyini yaxşı dərk edir.

Ulu tanrıının Məhəmməd Peygəmbər vasitəsi hər bir müsəlmana vacib şərt kimi buyurduğu 5 teməl borcdan biri də müqəddəs Kəbə evində həc ziyyəti olan həmyerilərimizin haqqında yazdığı toplunu geniş oxucu auditoriyasına təqdim etdi.

dir. Bütün mömin müsəlmanlar bu arzu və niyyətə yaşayır, ömürlərinin ən ali amalına yiyələnmək üçün böyük fədakarlıq göstərir. Allah elçisinin belə bir hədisi də var ki, «Kim Mənim məzarımı ziyarət erməyə gəlsə, məhşər günü mənim ona havadarlığım hökmən olacaq». Lakin həcc ziyyəti arzusu ilə yüz milyonlarla müsəlman yaşasa da, bu müqəddəs səfər yalnız çox məhdud sayda müsəlmana nəsib olur.


Fərehli haldır ki, rayonumuzun 211 nəfər zəvvar Tanrı buyurğunu yeriñə yetirmək üçün Səudiyyə Ərəbistana təşrif aparıb. Bu statistə rəqəm Emin müəllimin bu yaxınlarda işiq üzü görmüş «Həcc yolu—haqq yolu» toplusundan götürülmüşdür. Bu toplu müəllifin on birinci kitabı olsa da, dini mövzuda yazılmış ikinci kitabıdır.

Topluda qəbələli həlallardan söhbət gedir. Emin müəllim bu sahədə çox zəhmət çəkib, çox insanlarla görüşüb keçmiş əl uzadıb. Ulu Tanrı bu müqəddəs yolu hər bir müsəlmana qismət eləsin.

Bizim üçün bir daha xoşdur ki, Emin müəllim zəhmət çəkib Qəbələnin ayrı-ayrı bölgələrindən müqəddəs Kəbə evində həc ziyyəti olan həmyerilərimizin haqqında yazdığı toplunu geniş oxucu auditoriyasına təqdim etdi.

**Aslan CƏLİOV.**

## Vida sözü



**Azərbaycan Mədəniyyəti**  
**daha bir istedadını itirdi. Kino-**  
**muzun tanınmış nümayəndəsi,**  
**Prezident təqaüdçüsü, res-**  
**publikanın xalq artisti Nodar**  
**Şaşiqoğlu ömrünün 87-ci**  
**baharında aramızdan getmiş-**  
**dir.**

**Aktyorun "Uzaq sahilərde"**  
**filmində yaratdığı Azərbaycan**  
**xalqının ığid oğlu, əfsanəvi**  
**partizan, Sovet İttifaqı Qəhrə-**  
**manı Mehdi Hüseynzadənin**  
**obrazi kino tariximizin əvəzsiz**  
**incilərindəndir. "Telefonçu**  
**qız" filmindeki ekran işi də ki-**  
**nomuzun yaddaşalan hadisə-**  
**lərindən sayıla bilər. Belə fakt-**  
**ların sayını artırmaq da olar.**

**Onun bu xidmətləri Azə-**  
**baycanın xalq artisti fəxri adı**  
**ile qiymətləndirilmiş, 2007-ci**  
**ildə isə respublikanın ali mü-**  
**kafatı olan "Şöhrət" ordeninə**  
**layiq görülmüşdür.**

**Nodar Şaşiqoğlunun əziz**  
**xatirəsi heç vaxt yaddaşlardan**  
**silinməyəcəkdir.**

**Allah rəhmət eləsin!**